

# Sazlı-sözlü kəlağayı mədəniyyətimizin bir parçasıdır

İnsan nə qodar yaşa dolsa da, uzun illər ömrü sursə də, keçmişindən ayrılmır, onu tez-tez xatırlayır. Xatırladıqca da sanki zaman məsafəsi qısalır, addım-addım ona yaxınlaşır, əlçatan olur. Olanlar, keçənlər daim gözləri öündə canlanır.

Güllü Eldar Tomarlı (Aliyeva) da keçmişini qadınlarımızın qadim baş geyimi olan kəlağayıya sevgidə tapıb. Evində kəlağayı müzeyi yaradıb. Müzeyi zənginləşdirmək üçün xeyli axtarışlar aparıb, el-el, oba-oba gözərək ən qədim kəlağayı nümunələrini, qədim əşyaları toplayıb.

Güllü xanım Gürcüstan Respublikasının Rustavi şəhərində dünyaya göz açıb. Uzun müddət bu şəhərdə yaşayıb, təhsil alıb. Sonra tale onu Azərbaycana getirib. Dörd uşaq anası olan Güllü Aliyeva bu gün hayatının ən gözəl günlərini yaşıyır. Övladları ilə bərabər evində düzəltdiyi kəlağayı müzeyinə də elə övlad qayğısı göstərir. Kəlağayını hər yerde toplıq edir, onu gənc nəslə sevdirməyə çalışır. Müxtəlif səpkili tədbirlər keçirir, maarifləndirmə işləri aparır. Hazırda onun müzeyində 200-dən çox kəlağayı nümayiş etdirilir. Kəlağayından başqa müzeydə qədim geyimlər, xalça toxuyan dəzgah, neçə illərdən qalan alət və avadanlıqlar da var. Güllü



Aliyevanın milli baş örpeyimiz olan kəlağayının mədəniyyətimizdəki, mənəviyyatımızdakı, şərflə tariximizdəki, xalqımızın dünyagörüşündəki, adət-ənənələrindeki önemindən bəhs edən dörd kitabı - "Azərbaycan kəlağayı - min illərin yadigarı", "Kəlağayı əlvan, qıqqacı", "Anam kəlağayı bir müğəmidi...", "Anam - kəlağaydı, kəlağay - anam..." işiq üzü görüb.

Kəlağayına sevgisinin haradan yaradığını sorusunda Güllü xanım xeyli düşünüb dedi ki, rəhmətlik Cahan nənəsi həmişə başına kəlağayı örtər, onu çox səliqəli saxlayardı: "Hərdən də nəvələrinə kəlağayının gözəlliyyini vəsf edən bayatılar söyləyərdi. Nənəmin dilindən qopan bu bayatılar günüñ, an-an kəlağayını bizə sevdirərdi. Bu sevginin təsirindəndir ki, kiçik yaşlıdan kəlağayı örtməyə başladım.

Nənəm rəhmətə getməzdən bir neçə gün əvvəl illərdən bəri başına örtdüyü sarı rəngli kəlağayısını səliqə ilə bükküb mənə hədiyyə etdi. Dedi ki, bunu məndən yadigar saxlaysan. Cahan nənəmin kəlağayısını da ən qiymətli eksponat kimi müzeyə qoymuşam".

Söhbət zamanı Güllü Aliyevadan onu da öyrəndik ki, 24-28 noyabr 2014-cü ildə Parisdə keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin doqquzuncu sessiyasında "Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklerinin hazırlanması və istifadə olunması" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprəzentativ Siyahısına daxil edilmişdir. Bu əlamətdar günlə əla-qədar olaraq hər il 26 noyabr ölkəmizdə "Azərbaycan Kəlağayı Günü" kimi qeyd olunur. Bu il həmin əlamətdar hadisənin 10-cu ildönümüdür. Bununla əlaqədar Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə "Anam - kəlağaydı, kəlağay - anam..." kitabı nəşr olunub.

Söhbət zamanı Güllü xanım kəlağayının yeni yaranmış formalarından, inkişafından böyük sevinclə danişdi. Ürəyindən keçən bir istəyi də dilə götürdü. Dedi ki, mahir ustaların hazırladıqları yeni kəlağayları görəndə uşaq kimi sevinirəm. Kəlağayı ilə bağlı bizim də bir arzu və istəyimiz var. İstə-



yirik ki, Zəfərimizin rəmzi olan Xarıbülbül kəlağayıları hazırlayaq. Hazırlayacağımız kəlağayıları Zəfər sevincini bizə yaşıdan şəhidlərin analarına hədiyyə edək. Əgər dəstək olarsa, Zəfər kəlağayılarının istehsalını və satışını da təşkil etmək mümkündür. Satışdan əldə olunacaq vəsaiti isə kəlağayıının təbliğinə xərcləyər, müzeyimizi daha da zənginləşdirərik.

Güllü Aliyeva bu il Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində "Sazlı-sözlü kəlağayı günləri" adlı silsilə tədbirlər keçirməyi, sərgilər təşkil etməyi planlaşdırır. Bunun üçün Elm və Təhsil Nazirliyindən rəsmi razılıq da alıb.

**Vahid MƏHƏRRƏMOV,  
"Azərbaycan"**